

12 fevral 2024-cü il

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar Fransa başda olmaqla bir sıra Qərb dövlətlərini narahat edir. Qurduları məkrli oyunların, verdikləri ədalətsiz qərarların, qəbul etdikləri qərəzli qətnamələrin kökündə də elə bu dayanır. Bilirlər ki, güclü dövlətə çevrilmiş Azərbaycanın məqsədi regionda sülhə, sabitliyə nail olmaqdır və bu istiqamətdə məqsəd-yönlü və ardıcıl siyaset yürüdür.

İşgalçı Ermənistən Cənubi Qafqazda münaqişə ocağı yaradanda, Qarabağda, Şərqi Zəngəzurda separatçılıq toxumu səpəndə, təcavüzkar ermənilər o yerlərin əzəli sakinləri olan azərbaycanlıları işgəncələr verərək qətlə yetirəndə, yurdundan qovanda, evlərini talayanda, od vurub yandıranda ya lal olan, ya da haqqı qoyub nahaqqı müdafiə edən Fransa kimi ermənipərəst Qərb dövlətləri rəhbərlərinin ozamankı mövqeləri də bədxahlıqlarından xəbər verirdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın təkbaşına, heç bir dövlətin yardımını olmadan işğala son qoyaraq əraziləri işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri ilə bölgədəki separatçılıq yuvasını darmadağın edərək öz suverenliyinin tam bərpasına nail olması ilə barişa bilməyən ermənipərəst Qərb ölkələri, xüsusilə də onların arasında fəaliyi ilə seçilən Fransa arası qarışdırmaq üçün hiyləyə ol atır, yenidən nifaq yaratmağa çalışır. Rəsmi Paris Ermənistəni dəstəkləmək, yardım göstərmək adı ilə, əslində, Cənubi Qaf-

gazda münaqişəni yenidən alovlandırmağa cəhd edir.

Makron hökuməti Azərbaycana qarşı işgalçılıq siyaseti yürütərək, torpaqlarının iyirmi faizini otuz il müddətində əsarəti altında saxlamış, terrorlar, soyqırımları törətməklə minlərlə vətəndaşının faciəsinə səbəb olmuş və dəhşətli əməllərinə görə beynəlxalq hüquq çərçivəsində cəzalandırılmamış Ermənistəni qınamaq əvəzinə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirir, "etnik təmizləmə" də

günahlandırır. Qarabağda separatizmin kökü nün kəsilməsi iki ölkə - Azərbaycan və Ermenistan arasında sülhün bağlanması, bütün Cənubi Qafqazda sabitliyin yaranmasına real şərait yaradıb. Belə bir vaxtda Makron hökumətinin qondarma "etnik təmizləmə" ittihamı ilə ölkəmizi günahlandırmak cəhdinin, Ermənistənə silah tədarükü etməsinin səbəblərindən biri bu ölkədə erməni lobbisinin güclü təsiridirsə, digər səbəb də Parisin Cənubi Qafqazda sülhün yaranmasına mane olmaq, arası qarışdırmaq marağıdır.



Cənubi Qafqazda geosiyasi reallığının yaranması Parisi narahat edir

Fransanın tarixinə nəzər salanda bu cür ədalətsizliyinin haradan qaynağlığı məlum olur. 1954-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən, 2 milyon insanı həbs düşərgələrinə göndərən, 8 min yaşayış məskənini yerlə yeksan edən, uzun illər yerli xalqı mina terroruna, soyqırımıma məruz qoyan bu ölkə özü kimi işgalçıya əl uzadır, onu müdafiə edir. Hələ Vətən müharibəsinin davam etdiyi günlərdə göstərdiyi canfəşanlıqla işgalçı Ermənistəni biabırçı məglubiyyətdən qurtara bilməyən rəsmi Paris müharibə başa çatar-çatmadı senatda Azərbaycan əleyhinə ədalətsiz qətnaməni qəbul etdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 4 qətnaməsi və bütün beynəlxalq ictimaiyyət işgal faktını tanışa da, Avropa Şurası bununla bağlı məqsəd-yönlü addımlar atmadı.

Qarabağda ermənilər könüllü şəkildə bölgəni tərk edəndə 2023-cü ilin oktyabrında isə AŞPA-da ölkəmizi "etnik təmizləmə" də günahlandırılan qərar qəbul edildi. Fransa daxil olmaqla bəzi Qərb dairələri göstərdilər ki, onlara Cənubi Qafqazda əlaltıya çevirdikləri Ermənistən lazımdır ki, istədikləri zaman fitnəkarlıqlarını həyata keçirə bilsinlər.

Rəsmi Paris qərəzkarlığını Avropa Şurası Parlament Assambleyasındaki ermənipərəst siyasetçilərin vasitəsilə də davam etdirdi. Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla, yalan, böhtən dolu qətnamənin qəbul olunması ilə Ermənistənə Azərbaycan arasında real görünən sülhə zərbə vurmağa səy göstərdiyini gizlətmədi. On çox təəssüf doğuran məqam Avropa Şurası Parla-

ment Assambleyasının Fransanın və Almanianın ermənipərəst siyasetçilərinin oyunaqına çevriləməsi oldu.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olanda məqsədi, gözələntisi Ermənistən-Azərbaycan münaqişəsinin həllinə bu qurumun töhfə verəməsi idi. Lakin əfsuslar olsun ki, AŞPA işgalçı Ermənistənla bağlı heç vaxt ciddi addımlar atmadı, dəfələrlə Azərbaycana qarşı ikili standartlar və qərəz dolu qətnamələr qəbul etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və bütün beynəlxalq ictimaiyyət işgal faktını tanışa da, Avropa Şurası bununla bağlı məqsəd-yönlü addımlar atmadı.

Bu ilin yanvarında isə Fransa Senatı tərəfindən Azərbaycana qarşı sanksiya tətbiq olunmasıyla bağlı qərəzli, heç bir hüquqi dəyəri olmayan daha bir qətnamə qəbul olundu.

Rəsmi Paris qərəzkarlığını Avropa Şurası Parlament Assambleyasındaki ermənipərəst siyasetçilərin vasitəsilə də davam etdirdi. Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla, yalan, böhtən dolu qətnamənin qəbul olunması ilə Ermənistənə Azərbaycan arasında real görünən sülhə zərbə vurmağa səy göstərdiyini gizlətmədi. On çox təəssüf doğuran məqam Avropa Şurası Parla-

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"